

Dini-mistik düşüncəyə görə Allah yer üzünü, bütün kainatı Kun (ol) deyərək yaradıb. Dünya poeziyasında "Ol" təxəllüsü qəbul edən ilk və yeganə şair Əjdər Cəbiyev oldu. Bu "Ol" bəlkə də o "Ol"dan deyil. Sadəcə Əjdərin özünü təsdiq istəyindən - şəxsiyyət kimi, şair kimi olmaq ehtirasından yaranıb. Sabir Beşirov Əjdər haqqında "Nesrin imkanları" kitabını bu cümlə ilə tamamlayıb: "Əjdər poeziyada Ola bilib, yəni özü olub, nəsrədə özü ola bildi..."

Biz də mülliifi dəstəkləyirik... Həmişə olduğu kimi, bu dəfə də "Ədəbiyatında Füzeli olan xalqın şairi olmaq çətinidir!" prinsipimizi eldə rəhbər tutaraq, şəxsiyyətinə, şeir və nəşr yaradıcılığına reğbət bəslədiyim, ədəbi-ictimai mühitdə ciddi və nüfuzlu müasir kimi tanıdıǵım Əjdər Olun poeziyası bərəsində çıxan vərevurt etdiyim mülahizələrimi zövqlü və tələbkər oxucularla bölmüşəm istəyirəm.

Əjdər Ol bir qədər ölçülü-biçili, elə o qədər də şeirdə konkret məramı olan şairdir.

rin, III minilliyyin yəmin yerinə çevrildi. Elə bu zamanda da Əjdər Olun poetik yaddaşından doğuldub:

*Ey, salam tek hamiya söylədiyim, İstiqlal,
Rəngini yaxşı ayırd eylediyim, İstiqlal!
Tən gelir qan çeşidim bayraqının al qanına
Ne yapar cansız ölüm məsləkim qəltanına
Döşümü qalxan edib girdim onun meydənına
Öz içimden doğulub etdi zühr, İstiqlal!
Sözdə iş, işdə qürur, məncə budur İstiqlal!*

Bu bədii-fəlsəfi məzmunu, poetik ləngəri və patetik üslubu ilə Əjdər Olun "İstiqlal" XX əsrin əvvəlləri Əhməd Cəvadın, Cəfər Cabbarlının poeziyası, Üzeyir bəyin musiqisi ilə səslesər. Bu səslesmədə əzəmi bir milli qürur var, bu tripli şeirləri Əjdərdən müasir milli şair kimi danışmağa imkan verir.

Mənim üçün şeirin bedüiliyi, poetikası önemlidir. Adətən poetikanı belə gətələ, patetika və pafosla eyniləşdirirler. Pafos fiziki ehtirasın mənəvi ehtirası çəvrilməsi sayəsində yaranır. Əjdə-

cəyinə əmindir.

"Ömür" də poeziyamızda təzə mövzu deyil, şairlərimiz ömrü belədən-bele çevirir, ələk-vələk edibler. Əjdər Olun ömrə verdiyi məna, bu mənəni oxucuya çatdırın ifadələr təzədir:

*Ağnlara, əzablara darılma
Öz içindən bərk-bərk yapış, yorulma
Çalış ömə, çalış itmə, vurulma
Canım-gözüm, ömür elə budur, bu!
Tale, qismət deyirdim ha, odur bu!*

Burada şair öz "lirk mən"i ilə həmsöhbət olur, həsb-hala girir, ona ömrün mənasını poetik dille bəyan edir.

Rəğbet bəslədiyim böyük tənqidçi V.Belinskinin heç vaxt köhnəlmeyən köhnə bir fikrini də iqtibas getirməyə ehtiyac duyuram: "Şairin yaradıcılıq fealiyyətinin mənbəyi onun şəxsiyyətində ifadə olunan poetik ruhundadir, buna görə de onun əsərlərinin ruhunun və xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətindən axarmaq lazımdır".

Əjdər Ol poetik "mən"i, şəxsiyyəti ön-

Gördüm bitən deyil daş gəzintisi
Hər daşın öz dərdi, öz üzüntüsü.

Gün gələr ya çinqıl, ya daş olarsan
Gün gələr bizlərə adaş olarsan.

Şair sözü, poetik söz adı sözdən onunla fərqlənir ki, poetik sözün xüsusi aurası-halesi olur. Poetik söz Ay kimi, Günəş kimi etrafına işqi salır. Çünkü bədii hüsнündən əlavə onun nüvəsində ilham, istedad enerjisi olur. Bu istedadla yazılmış haqçı poeziyanın, lirikanın ən xarakterik cəhətidir. Lakin elə şairlər var poetik dəqiqliklə, bədii detallla bədii aura yaratmağa nail olur. XX əsr poeziyada onun parlaq nümunəsi Əli Kərimdir. Bədii-fəlsəfi mənəni gözənləməz poetik detaldə tacəssüm etdirmək! - Ə.Kərimin əsas keşfi bundan ibaret idi. Əjdər Ol da şair müasirlərindən belə bir cəhdələrə fərqlənir. Misallara nəzər salaq:

*bilmir nə gündə idim
Onun dəfn günündə
El töküldü başıma
Bu iş nə idi geldi?*

Şair eyni sözdən iki müxtəlif mənəda istifadə edir: başıma el yiğidi, başıma iş geldi! - baş sözünü qənaətlə, poetik mənəni itirmədən bir dəfə işlədir, iki mənaya şərık edir.

*Qoyma iş qan ola, sevgi man ola
Canda can saxla ki, yarım can ola -*

Əlbette, bu əsl şair deyimdir.

Daha iki misal:

*Əzabı mən elə gözel çekirəm
Bir kimse dərdimdən fikir eləmir.*

Yaxud:

*Nə qədər yürüşlər bitib muzeydə
Gedib məzarlarda bitən yol kimi.*

Elə bilirom ki, bu beytlərin şərhə ehitiyacı yoxdur.

"Atam, ay atam..." kifayət qədər səmimi bir şeirdir:

*Qəfil könlümə düşdün
qışın oğlan çağında
Əksin durur gözümün
Qarasında, ağında.*

Lakin, bu bəndin son iki misrası Nürət Kəsəməninin "Sən gözümün ağışan, // ilk məhabbat qarası" misralarını yada salır.

"Mən" şeirinin ilk bəndi beledir:

*Əzabı mən elə gözel çekirəm
çəkdiyim əzəbdən heç kəs usanır
Özüm öz başıma siğal çekirəm
məndən söz düşəndə səhbət uzanır.*

Bu bənd də mənim yadına Məmməd Aarazın "Məni yola saldı ayaq izlərim", Ramiz Rövşənin "Özün öz yolunsan ilan balası", Vaqif Cəbrayıllazadinin "Düşünürəm, öz dalimca gözüm dolur" misralarını salır.

Şair bazən dile zim edir, fikrini ifadə etmek üçün ona zor gösterir, bu halda poetika kələ-kötür qafiyələrin əzabını çəkir. "Hava" şeirindən:

*Axırda başıma hava gələcək
ah-ufdan, səs-küydən, tarap-turupdan
llahi, qırıla ipək tellərim
təzədən sən onu çək ipək sapdan.*

Şairin "Dağıntı", "Qonaq", "Sabahın xeyir", "Çardaqda" şairlərindən də belə misallar çəkmək olar...

Əjdər Ol ciddi adamdır. Onun poeziyadakı mövqeyi də ciddidir. O şeirə özünütsdiq üçün gəlib, adı fealiyyət sahəsində yetirib deyə bilməidlərini bədii sözün sərhədsiz imkanları ilə deyir. O, nəşr de yazır, qeyd etdiyim kimi, nasırılıyı barədə monoqrafiya da çap olunub. Əjdərin nəşri də poetikdir, o nəsrədə şairdir. O, bədii sözün qədrini, dəyərini bilir, onu urvatdan düşməyə qoymur, sözə səhbət etməyi bacarırlar.

Müasir poeziyamızın qeyrətini çəken, qüdrətini yaşayan namuslu söz adımı kimi o yaradıcılığının kamillik çəğini yaşayıb "yaradın mədhi-sənasi, nəğməsi" (Füzeli) olan Söz üçün məsliyyəti cəsarətə intixab edir.



■ Nizamaddin Şemsizade

30 iyul 2016

MÜNASİBƏT

13



Bəlkə də bu onun məsuliyyətli, insan talepleri ilə bağlı rəsmi işdə işləməsindən irəli gelir. Əslində, bu cəhət şairlik üçün məqbul sayılmır. Böyük və əbədi gənc istedad Müşfiq deyirdi ki, şeir divanıdır, onu azad edin, buraxın ne edir etsin, onu zəncirləməyin. Elə Müşfiqin müasiri, türk ədəbiyyatşunası, şeir nəzəriyyəcisi İsmayıllı Hikmət Ərtaylan yazırkı ki, "İlahm pərisinin bəllur gərdənəne istibdad zənciri salımlar, ipək saçlarına istiqlal çələngi vururlar".

Dünyanın hər bir ölkəsində poeziyanın əbədi mövzuları var, poeziya ele bu mövzulardan doğulur. Çörək kimi, su və hava kimi bu mövzular da köhnəlmir, əhəmiyyətini, dadını, enerjisini itirmir. Elə əsl şair odur ki, bu mövzulara poetik hüsün bəxş etsin. Məsələn, vətən, ata-ana, məhəbbət... Bax beləcə:

*Kim nə deyir qoy desin, səni sevib seçmişəm,
aranına düşmüşəm, yaylağına köcmüşəm
əlimə dəryaz alıb iki vəl ot biçmişəm
iyini alım, vətən!
Bir az yumşalıım, vətən!*

*Əjdər Olam, o vaxtdan elə Əjdər olanam,
sənə dədaq büzsələr, dava-dalaş salanam
həməşə ark et mənə, özüñküyəm, balanam
sən mənim canım, vətən!
Azərbaycanım, vətən!*

Bu, Əjdərin öz poetik nəfəsi ilə sərhədiyi Vətəndərdir. Şair ona "ruhum, canım və tənim" deyir.

"Azərbaycan", "Vətəndaşlıq işi" şeirləri gözlənilməz metaforalarla işlənib: "Mənim Azərbaycanım // adının da canı var". Şair vətəndaşlığı da özüñməxsus yozum verir: "Dəmir qırıqlarınandan qılınc tökülen kimi // Min-min əfəufüldən // vətəndaş düzəldərik".

Şair vətəndaşlıq borcunu öz zəmənə siksidişir verir:

*Bizim zamanımızda Qarabağ əldən gedib
bizim vaxtimzdə da geri qayıtmalıdır
Saxlamayaq bu işi gələcək nəsillərə
gələcək nəsillərin öz gələcək borcu var.*

Hər bir nəsil öz vətəndaşlıq borcu ilə dünyaya gelir, bir nəsil borcunu vaxtında verməyənə növbəti neslin və bələliklə də millətin tarixi yükü ağırlaşır. Tarix qarşısında şair və vətəndaş məsuliyyətini dərindən dərk edən Əjdər Ol poetik həyəcan təbəliçidir.

Bütün XX əsr boyu həsrətində olduğumuz ən böyük itki-istiqlalımızdır, 70 il onu arzumuzda, qəlbimizdə saxlaşdır, çocuq kimi bəslədik.

Əsrin sonunda o körpə fidan kimi boy atdı-ürçəngli bayraqın, ayla ulduzun öpüşündən yarandı, yeni - XXI əs-

rin şeirləri poetikdir. Onlarda ruhun enerjisi ifadə olunur. Bu elə ilham deyəkdir. Onun həm ruhu-ilhamı, həm şəxsiyyəti, həm də ədəbi-ictimai mövqeyi millidir.

Mənim üçün estetik meyar olan bir fikir var: "Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi bir şöhrət var" (V.Belinski). İndi Əjdərin şeirlərini oxuyur və düşnүüm: Əcəba şair müasirinin bu müqəddəsliyi qoruya bilirmi? Bu suala "he" və "yo" deyə cavab vermək olmaz. Qeyd etdi ki, Əjdər müasir epoxanın milli şairidir. Və şübhəsiz ki, müeyyən istedad sahibidir, poeziyası ilə özünü təsdiq edib.

Elə ən populyar, Əjdərin tebirincə desək, nimdaş mövzuları götürür:

*Altan-aldan gizlincə sevdim həyatı, sevdim
daşdıǵım qart adı, nimdaş soyadı sevdim
Yanırımi yatırımaq yarpaq üstə seh yetər
məni təzələməye birce əsim meh yetər.
Baxma ki, bir işimin xırda kəsiri qalib
ikl "Sevirməm" sözümün hələ təsiri qalib.*

Sevgiye dəxli olmayan, məhz sevgi konusunda bir-birindən uzaq sözlərdən məhərətlə düzəldilmiş orijinal "Sevgi" şeiri... "Könül vuruşu" şeirində isə şair deyir:

*Könlümü vuruşa çıxarışam mən
Səf-səf, qoşun-qoşun kedərlə, qəmlə
Mənim ürəyimin hər döyüntüsü
Təzə bir hückumdur, yeni bur həmlə.*

*Mən öz ürəyime yaxşı bələdəm
Döyüşər döyüşün sonunna qədər.*

Buna ovqatın portreti demək olar. Şairin adından danışan, onun "mən"inin obrazı olan lirik qəhrəman həyatla congicidala girir və qalib gele-

planda olan şairdir. O yaradıcılığı ilə poeziyamızda olmaq səlahiyyəti qazanmış şairdir. Belə söyleməyə şairin "O mən idim", "Qəmcıyəz", "Dəyişik düşmüsük" və s. şeirləri imkan verir.

Şair daha çox şairləşdikdə onu əhatə edən kütłədən ayrıılır. Öz istedadının müqəfiq mərtəbəsinə qalxır və elə bu vaxtdan da təhələşənə başlayır. Əjdər Ol hayatının və yaradıcılığının həmin bu mərhələsindədir:

*Sizin aranızdan bəlkə də qaçdım
Şərık yox derdini bələn adama
Bəlkə də dözməyib sirimi açdım
Özgə planətən gələn adama.
Bəlkə kimse onu didərgin salıb
Başqa planətə ümidi dərə
Bəlkə mənim kimi havada qalib
Yer tapmır özünə quruda, suda.*

*Bəlkə də günahlar heç bızdə deyil
Dəyişik düşmüsük, o, gal-getsədir
Bəlkə mənim yerim, Yer üstə deyil,
Uzaqda, özgə bir planetdədir.*

Əjdər Olun bir sıra şeirləri ("Birinci yerdən də qabaqda", "Gecəm") göstərir ki, o, bəzən duyğularını zorlayır, sözlərə sərbəstlik vermir, sanki əmr verir. Buna görə də onun sözlərində bir narazılıq ruhu var. Çünkü bu sözlərdə bir müəllif hikəsi hiss olunur. Şair sözlərə rəhm etmir, sözlər ondan mərhəmət umur.

"Əvəz-əvəz", "Adaş", "Üz-üzə" poetik minaturlarını Əjdərin uğurlu tapıntıları, onun şair ədəsinin siması kimi oxumaq olar. "Adaş" şeirine nəzər salaq:

*Dedim ki, qalmاسın dərə basım alda
Qoy onu gizlədim bir daşım alda*

*Bir daşı qaldırdım gəlmədi kara
Gördüm gecikmişəm, tutulub ora.*